

Elmlə şəxsiyyətin harmoniyasını yaşıdan ziyalı



Yusif YUSIFOV,
ADPU-nun Azərbaycan
Dilçiliyi Kafedrasının
dosenti, ümumi dilçilik üzrə
baş elmi işçi

(Əvvəli ötən sayımızda)

Həsən Mirzəyevin feili elmi yaradıcılığı üçün tədqiqat predmeti seçməsi həmin nitq hissəsinin heyvətləndirici dərəcədə linqvistik özəlliklərinin daşıyıcısı olmasına imkan vermir. Təsriflənən feillə aid edilən linqvistik çoxcehətlilik, yəni hər hansı bir təsriflənən feilin ayrı-ayrı linqvistik anlayışların ifadə görməsi ola biləməsi söylənilənləri təsdiq edir. Məsələn: oxuyur hərəkət bildirən söz, leksik-grammatik vahid - feil, cümlə üzvü feilli xəbər; nisbi bitmiş fikir ifadə etdiyinə görə sintaktik vahid cümlə. Deyilənlər çox mürəkkəb təbiəti feilin heyvət doğuran, diqqəti çəkən xüsusiyyətləridir. Talantlı dilçi alim, professor Həsən Mirzəyev həmin nitq hissəsi üzərində araşdırımlar aparmış, həm müasir Azərbaycan dili, həm də dilimizin tarixinə dair topladığı materiallardan seçdiyi nümunələri tutuşturmuş, topladığı müasir və tarixi faktlar üzərində nəzəri ümumi ləşdirmələrapardıqlan sonra müəyyən elmi nəticəyə gəlmüşdür. O, tədqiqat predmetini (feili) öz estetik zövqünə uyğun gəldiyinə görə araşdırmağı qarşıya məqsəd qoymuşdur.

Professor Həsən Mirzəyevin ixtisasca dilçi olması onun elmi yaradıcılığının aparıcı qolunun bu elm sahəsi ilə bağlıdan danışmağa əsas verir. Çoxşaxəli elm yaradıcılığı ilə şöhrət qazanmış filoloq-alimin ən öncə Azərbaycan Dövlət Peda-qoji Universitetində dilçilik məktəbini yarananlar sırasında xüsusi yeri vardır. Dilçiliyin ayrı-ayrı qollarından yazdığı tutarlı, yüksək elmi-metodik səviyyəli məqalələri, dərslik və monoqrafiyaları prof. Həsən Mirzəyev intalanti, geniş biliqli alim kimi tanındığını söyləməyə əsas verir.

Onun üzərində daha çox araşdırımlar apardığı, zəhmət çəkdiyi dilçiliklə bağlı elm yaradıcılığının zirvəsi, ən dolğun əsəri 45 illik yaradıcılıq fəaliyyətinin uğurlu və sevindirici nəticəsi sayılan "Azərbaycan dilindəfeil" ("Elm", 2006, 504 səh.) monoqrafiyası türkoloji dilçilikdən formaca genişliyinə, həcmə böyüklüyünə, həm də məzmun dolğunluğuna görə möhtəşəm yaradıcılıq məhsulu adlandırılır.

Azərbaycan dilçiliyində professor, əməkdar elm xadimi Həsən Mirzəyevin haqqında danışdığımız tədqiqat işi feil mövzusunda yazılmış əsərlər içərisində istər elmi, istərsə də metodiki baxımdan ən uğurlu yaradıcılıq tapıntısı adlandırılmalıdır. Monoqrafiyanın çağdaş zamanın elmi-metodik tələblərinə yetərincə uyğun araştırma olduğu monoqrafiyanın əvvəlində yazılmış girişdən aydın görü-

nür. Uzun illərin yaradıcılıq axtarışları prosesində ortaya çıxmış bu tədqiqat işinin bənzərsizliyini elə girişdən bilmək mümkündür. Hər hansı linqvistik elmi proble-min öyrənilməsi üçün yazılmış heç bir dərslikdə, monoqrafiyada elmi tələblərin yüksək dərəcədə gözlənildiyi, sadə, aydın və yiğcam şəkildə girişə rast gəlinmir.

Filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Həsən Mirzəyev türkologianın aparıcı qolu sayılan türk dilçiliyində çoxşaxəli, çox-kateqoriyalı nitq hissəsi kimi tanınan feilin hərtərəfli tədqiqinə zəruri ehtiyac duyulduğunu görüb bu nitq hissəsini dərinlən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin I fəslində Azərbaycan dili feillərinin başlıca özəllikləri, əsasnitq hissələri sistemində tutduğu aparıcı yer, az öyrənilmiş cəhətləri, onun tədqiqinə ehtiyac duyulan məsələləri bütün incəlikləri ilə araşdırılmış, təhlil olunmuşdur. Araşdırıcı feillərin leksik-semantik, qrammatik, üslubi-fonetik və digər linqvistik xüsusiyyətlərinə görə aydın seçilən, təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs, kəmiyyət kateqoriyalarını özündə gerçək-ləşdirən, dilin təmizliyini, milliliyini (özəlliklərini), ən qədim üstünlüklerini başqa nitq hissələrindən daha yaxşı qoruyub-saxlayan, rəngarəng mənaları, semantik çalarlıqları bildirən, dilin lügət tərkibinində olğunlaşmasında dərindən və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdur. Zəruri tələbatı uyğun yazılan həmin kitab iki hissədən ibarətdir. Bənzərsiz monoqrafiyanın 1 hissəsinin